

## QAZBOŞALMALARININ TƏSİRLƏRİNƏ MƏRUZ QALAN DİELEKTRİK MATERIALLARIN SƏTHİNDƏ REALLAŞAN PROSESLƏRİN TƏHLİLİ

QURBANOV K. B.

*Azərbaycan MEA Fizika İnstitutu*

Çoxsaylı tədqiqat işlərinin [1-7] nəticələrindən məlumdur ki, müxtəlif elektrik keçiriciyi və digər fiziki-kimyəvi xüsusiyyətlərə malik olan materialların əsas xüsusiyyətlərini bu və ya digər istiqamətdə dəyişmək, materiallara yeni xüsusiyyətləri aşılamaq məqsədi ilə mexaniki, temperatur, kimyəvi və fiziki təsirlərdən müasir texnoloji proseslərdə geniş istifadə edilir. Göstərilən təsirlər vasitəsilə səthlərin modifikasiyası proseslərində, materiallarda elektrik yüklü vəziyyətlərin əmələ gəlməsi, adsorbsiya, adgeziya xüsusiyyətlərinin dəyişməsi, cilalanma, səthdə girinti-çixıntıların əmələ gəlməsi, sərbəst radikalların yaranması, yeni qrup elementlərin əmələ gəlməsi, səthlərdə destruksiya və molekullar arasında Van-de-Vaals fiziki qüvvələrinin kovalent kimyəvi rabiṭələrlə əvəz edilməsi, materiallarda elektrik halların yaranması, səthlərin oksidləşməsi və digər kimyəvi reaksiyaların mümkünluğu faktları müşahidə edilir.

Qeyd etmək lazımdır ki, temperatur və kimyəvi təsirlərdə kəskin məhdudiyyətlərə malik olan materiallar halında, səthlərin modifikasiyası proseslərində alçaq temperaturlu qeyri – taraz elektrik qazboşalmalarının təsirlərində geniş istifadə olunur [8-13]. Elektrik təsirləri vasitəsilə materialların səthlərinin modifikasiyasının perspektivliyi; - səthlərdə yükdaşıyıcıların enerjisindən məqsədə uyğun şəkildə istifadə edilməsinin mümkünluğu, qazboşalmasının yaratdığı, müəyyən, kimyəvi aktiv ionların səthə yönəldilməsi imkanları, qazın temperaturunun yüksək olmaması, qızdırılmasına sərf olunan enerjinin iqtisadi səmərəliliyi ilə təmin olunur.

Polimer, şüşə və digər kimyəvi cəhətdən bircins olan bəsit materialların səthlərində adgeziya prosesinin tədqiqindən alınmış nəticələr, elektrik qazboşalmalarının səthlərin aktivləşdirilməsində tətbiqinin yüksək effektivliyini təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə yerinə yetirilən elmi – tədqiqat işlərində müsbət texniki nəticələr əldə edilməsinə baxmayaraq, "elektrik qazboşalması və material" qarşılıqlı təsirində reallaşan fiziki – kimyəvi proseslərin mexanizmlərinin aydınlaşdırılmasında mövcud olan bir sıra məsələlərin birqiyəmətli həlli, bu istiqamətdə, yeni – yeni tədqiqatların yerinə yetirilməsini tələb edir. Bu baxımdan, bəsit və mürəkkəb tərkibli materialların səthlərinin elektrik qazboşalmalarının təsirləri vasitəsilə aktivləşdirməyin tədqiqinin vacibliyi və aktuallığı təmin olunur.

Səriyən elektrik qazboşalmasının polimer dielektriklərin səthlərinə təsirinin tədqiqində [14], polimerin səthində sərbəst radikalların, yeni qrup elementlərin və səthdə elektrik yüklerinin cəmlənməsi ilə əlaqədar, olaraq səthi aktiv mərkəzlərin əmələ gəlməsi qeydə alınmışdır ki, belə mərkəzlərin əmələ gəlməsi səthin adgeziya xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Qeyd etmək lazımdır ki, qazboşalmasının təsir müddəti və cərəyan sıxlığının yüksək qiymətlərində, bəzi hallarda qazboşalmalarının təsiri səthin aktivliyinə mənfi təsir göstərir. Ədəbiyyatda [14] müəlliflər bu nəticəni qazboşalmasının təsiri nəticəsində səthin kifayət qədər qızması ilə əlaqələndirirlər, belə ki, yüksək temperaturlarda sərbəst radikalların yüksəkliliklərinin yüksəlməsi onları ləğv etmiş olur və diffuziya proseslərinin nəticəsində polimer materialların həcmindən alçaq molekullu birləşmələrin səthə çıxması ilə səthin aktivliyi azalmış olur.

Yüklü zərrəciklərin və elektromaqnit şüalanmalarının polimer materiallara kompleks təsiri [15] öyrənilərək, müəyyən edilmişdir ki, sərbəst radikallar materialın 60mkm-a qədər qalınlığı olan səthində əmələ gələ bilir. Müəlliflər göstərirlər ki, sərbəst radikallar səriyən

qazboşalmasının vakuumda ultrobənövşəyi şüalanmasının nəticəsində əmələ gəlirlər, yüksü zərrəciklərin təsiri isə səthin dağılmışına səbəb olur.

Diger tədqiqatda [16] müəllif belə hesab edir ki, polimerin səthində sərbəst radikalların əmələ kəlməsi səthin elektronlarla bombardman edilməsi ilə əlaqədardır.

[17,18] tədqiqat işlərinin müəllifləri, polimer, şüşə və digər materialların səthlərinin modifikasiya prosesində ionların və ultrabənövşəyi şüalanmanın müsbət mühüm əhəmiyyət kəsb etməsi qənaətinə gelirlər. Tac boşalmasının təsiri halında, əsas təsir faktoru olaraq, yüksü zərrəciklərin və oksigen atomlarının təsirləri həllədici hesab olunur.

Metal təbəqənin polimer materialının səthində adgeziyasının yüksəlməsi səyriyən qazboşalmasının təsiri nəticəsində [19] polimerin səthində, infraqırmızı spektroskopiya ilə qeydə alınmış, oksidləşmə reaksiyaları ilə izah olunmuşdur. Arakəsmə [20] və tac növ elektrik qazboşalmalarının təsirləri oksigen mühitində yerinə yetirildikdə adgeziya daha yüksək qiymətlərə malik olmuşdur.

Bir sıra tədqiqat işlərində [21-23] qeyd olunur ki, polimer – dielektriklərin səthi adgeziya aktivliyinin yüksəlməsi, elektrik təsirləri zamanı səthlərdə elektrik yüksəklərinin toplanması ilə əlaqədar olur.

Müəlliflər [24] səyriyən qazboşalmasının polimer materiallarının səthində təsirini tədqiq edərək, səthin aktivləşməsini, səthdə elektrik sahəsinin təsiri nəticəsində polyar qrupların orientasiyası və səthi yüksəklərin yenidən paylanması hesabına, səthdə elektron quruluşunun formalaşması ilə əlaqələndirirlər.

Qazboşalmalarının polimer materiallara təsirləri flüor tərkibli qaz mühitində yerinə yetirildikdə, mühitdə mənfi ionların əmələ gəlməsi və parçalanması nəticəsində dielektrikin potensial çuxurlarında elektronların toplanması və materiallarda davamıyyətli zaman müddətində saxlanılan elektret xüsusiyyətlərinin əmələ gəlməsi qeydə alınmışdır.

Bir sıra tədqiqatlarda, qaz boşalmasının növündən, təsir mühitindən və təsir obyektinin fiziki – kimyəvi xüsusiyyətlərindən asılı olaraq, qazboşalmalarının təsirləri vasitəsilə səthlərin aktivləşdirilməsində müxtəlif hallarda, müxtəlif mexanizmlərin reallaşması, bir qiymətli olaraq, müəyyənləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, son illərin tədqiqatlarının nəticələrindən məlum olmuşdur ki, polimer – dielektrik materialların bir sıra mexaniki, optik, elektrofiziki və sairə xüsusiyyətləri materiallarda moleküller toplusunun əmələ gətirdiyi fiziki strukturla sıx bağlı olur. Eyni zamanda müəyyən edilmişdir ki, polimerlərdə müəyyən strukturların formalaşması və onların mühüm elektrofiziki xüsusiyyətləri polimerlərin hazırlanma texnologiyasında, ardıcıl yerinə yetirilən proseslərdə, tətbiq olunan temperatur, təzyiq, bir ox istiqamətində deformasiyaya uğradılmış materiallar halında, - deformasiya sürəti, deformasiyanın dərəcəsi və sairə faktorlardan asılı olur. Əsasən, rentgenstruktur və elektron mikroskopu vastəsilə aparılan tədqiqatların [25-27] nəticələrindən məlum olmuşdur ki, xətti quruluşlu polimer materiallar polikristallik struktura malik olaraq, sferolit, dendrit, aksilit, edrit kimi struktur elementlərindən təşkil olunur.

Ədəbiyyatda [28,29] xətti quruluşa malik olan polimer materiallarında, müxtəlif təsir faktorlarını nəzərə alaraq, strukturların formalaşması məsələlərinə baxılmışdır. Müəyyən edilmişdir ki, polimerlərin hazırlanma texnologiyasının parametrlərini dəyişməklə materialarda bu və digər strukturları formalaşdırmaq mümkün olur.

Şəkil 1a-da amorf-kristallik quruluşa malik bir ox istiqamətində,  $T=80^{\circ}\text{C}$  temperaturda, dərtılma deformasiyasına məruz qalan, qalınlığı 1,2mm olan yüksək təzyiqli polietilen materialının, nümunələrindən, böyük və kiçik bucaqlarda, alınmış rentgenoqrama verilmişdir. Şəkil 1b və v-də isə nümunənin uyğun olaraq 20% və 30% otaq temperaturasında, əlavə deformasiyaya uğramış nümunələrinin rentgenoqramaları təqdim olunmuşdur.

Şəkil 2a –da poliamid-6 polimer materialının bir ox istiqamətində deformasiya olunmuş nümunəsinin rentgenoqraması təqdim olunur. Şəkil 2b-də bu nümunənin əlavə 30% deformasiyasına uyğun rentgenoqraması verilmişdir.

Şəkil 3a-da, orta təzyiqli, 40Mrad.  $\gamma$  şüaları vastəsilə şüalanmış, polietilen materialının böyük və kiçik bucaqlarda rentgenoqraması təqdim olunur. Şəkil 3b-də isə bu nümunənin 40% deformasiyasına uyğun rentgenoqraması verilmişdir.

Şəkil 4a-da bir ox istiqamətində otaq temperaturunda, dartılma deformasiyasına məruz qalan, yüksək təzyiqli polietilen materialının nümunələrindən alınmış rentgenoqramalar təqdim olunur. Şəkil 4b və v-də bu nümunələrin deformasiya oxuna nəzərən iti bucaq istiqamətində yenidən uyğun olaraq 40% və 60% deformasiya olunmuş nümunələrinin uyğun rentgenoqramaları verilmişdir.

$$a \qquad \qquad b \qquad \qquad v$$


Şekil 1.

a b

## Şekil 2.

$$a \qquad \qquad \qquad b$$

Şekil 3.



Şəkil 4.

Rentgenoqramaların analizindən məlum olmuşdur ki, molekullar toplusunun əmələ gətirdiyi, ölçüləri  $100\text{-}300 \text{ \AA}$  olan, böyük təkrarlanma periodunun ölçüləri və forması nəzərə çarpacıq dərəcədə dəyişə bilir. Deformasiya prosesində böyük periodun deformasiyası və sonrakı deformasiyalarda əhəmiyyətli struktur dəyişiklikləri baş verərək, nəhayətdə köhnə strukturun tam dağılması və yeni struktura keçməsi müşahidə edilir.

Beləliklə polimer nümunələrinin hazırlanma texnologiyasını dəyişməklə müxtəlif quruluşa və uyğun olaraq fərqlənən fiziki xüsusiyyətlərə malik materiallar əldə etmək olar.

Ədəbiyyatda [30-32] müxtəlif fiziki quruluşa malik olan, tərkibində müxtəlif miqdarda silikagel olan polivinilidenftorid materialına elektrik qazboşalmaları və güclü elektrik sahələri vasitəsilə təsir etdirkən, materiallarda elektrik yüklerinin toplanmasının fiziki mexanizmi araşdırılmışdır. Tədqiqatlarda müəyyən edilmişdir ki, elektrik qazboşalmalarının təsirlərinə məruz qalan polimer materiallarda yüksək səthi sıxlığa malik olan elektrik yükleri cəmlənir və bu yükler əsasən materialın daha defektli hissəsi olan amorf oblastlarında yerləşir. Qeyd olunur ki, materialların kristallaşma dərəcəsi azaldıqca toplanan yüklerin miqdarı çoxalır. Tədqiqatlarda, materiallarda toplanan yükün, materialın hazırlanma temperaturundan, təzyiqindən və digər parametrlərdən asılılıqları öyrənilmişdir. Tədqiqatların yekununda, alınmış nəticələrə əsaslanaraq, materiallarda cəmlənən elektrik yükünün miqdarının materiallarda, molekullar toplusunun əmələ gətirdiyi strukturlardan asılılığı qeydə alınmışdır. Bu asılılıqların öyrənilməsi materialların elektrofiziki xassələrini idarə etməyə imkan yaradır.

Yuxarıda qeyd edilənlərdən məlum olur ki, çox mürəkkəb fiziki və spesifik kimyəvi quruluşa malik olan, xarici təsirlərə qarşı yüksək həssaslıq nümayiş etdirən polimer materialların mühüm xassələrinin aşkar edilməsi, geniş çərçivədə, müxtəlif aspektlərdə, sistematik şəkildə, kompleks nəzəri-təcrübi tədqiqatların aparılmasını tələb edir.

Müasir elmin digər sahələrindən fərqli olaraq, polimer materialların texniki tətbiqi onların elmi əsaslarının inkişafını, zaman etibarı ilə, xeyli qabaqlayıb. Məhz bu səbəbdən polimerlərin elmi cəhətlərinin hələ bu gün də coxsayılı problemləri öz həllini gözləyir. Qeyd etmək lazımdır ki, polimerlərin fiziki strukturlarının dəqiqləşdirilməsində, fiziki-kimyəvi və digər xüsusiyyətlərinin aydınlaşdırılmasında, xarici təsirlər nəticəsində struktur və xassə dəyişmələrinin öyrənilməsində, «struktur-xassə» əlaqələrinin müəyyənləşdirilməsində əldə edilən elmi nəticələrlə yanaşı bu sahədə bir sıra problemlərin həlli ədəbiyyatda mübahisəli şəkildə qalmaqdadır.

Elektroizolədici material kimi tətbiq olunan polimer materiallarının elektrik cəhətdən köhnəlmə proseslərinin mexanizmlərinin müəyyənləşdirilməsi, materialların elektrik möhkəmliliklərinin yüksəldilməsi, səthlərinin erroziyaya uğraması, səthlərin adgeziya, adsorbsiya, destruktiv emissiya, elektrik yuklərinin səthlərdə cəmlənməsi və sairə bu kimi məsələlərin öyrənilməsi günün aktual tədqiqat mövzuları olaraq, mühüm əhəmiyyət kəsb edir.

Yüksek gərginliklər texnikası və elektrotexnika sənayəsində izolyasiya materialı kimi geniş tətbiq tapmış polimer – dielektrik materiallar, istismar prosesində küclü elektrik sahələrinin və elektrik qazboşalmalarının təsirlərinə məruz qaldığından, bu təsirlər nəticəsində ma-

terialların səthində və həcmində reallaşan fiziki-kimyəvi proseslərin və materialların mühüm xüsusiyyətlərinin dəyişməsinin tədqiqi aktual mövzu olaraq, mühüm elmi – praktiki əhəmiyyət kəsb edir.

---

1. *Андреевская Г.Д.* Высокопрочные ориентированные стеклопластики, М.: Нauка, 1966, 372с.
2. *Ивановский Г.Д., Петров В.И.* Ионно-плазменная обработка материалов. -М.: Радио и связь, 1986, 232 с.
3. *Кестельман В.Н.* Физические методы модификации полимерных материалов. – М.: Химия, 1980.-224 с.
4. Композиционные материалы. Справочник под ред. *Васильева В.В.*, Тарнопольского Ю.М. -М.: Машиностроение, 1990, 512с.
5. *Корюкин А.В.* Металлополимерные покрытия полимеров.-М.:Химия,1983, 240 с.
6. *Липин Ю.В., Рогачев А.В., Харитонов В.В.* Вакуумная металлизация полимерных материалов. -Л.: Химия, 1987, 152 с.
7. *Р.С.Сайфуллин.* Физикохимия неорганических полимерных и композиционных материалов. -М.: Химия, 1990, 240с.
8. *Данилин Б.С., Киреев В.Ю.* Применение низкотемпературной плазмы для травления и очистки материалов. –М.: Энергоатомиздат, 1987, 264с.
9. *Джуварлы Ч.М., Балаев С.К., Горин Ю.В., Гусейнова А.Д., Кулакметов Ф.Х.* Комбинированная электроразрядная обработка поверхности материалов. //Электронная обработка материалов. 1987, №1. с.57-58.
10. *Джуварлы Ч.М., Вечхайзер Г.В., Леонов П.В.* Электрический разряд в газовых включениях высоковольтной изоляции. -Баку, Элм, 1984,193 с.
11. *Джуварлы Ч.М., Горин Ю.В., Мехтизаде Р.Н.* Коронный разряд в электроотрицательных газах. -Баку, Элм, 1988, 144 с.
12. *Керимов М.К., Сулейманов Б.А., Гезалов Х.Б.* Термостимулированные разряды в полиэтилене после низкотемпературного электрического погружения. ЖТФ., 1984, т.54, №7 с.1407-1408.
13. *Пичугин Ч.Г., Таиров Ю.М.* Технология полупроводниковых приборов. -М.: ВШ, 1984, 288с.
14. *Жаров В.А., Соловьев О.Н.* Особенности воздействия тлеющего разряда на поверхность полимеров. //Электронная обработка материалов. 1986.,№5, с.49-51.
15. *Байдаровцев Ю.П.* Исследование механизма взаимодействия плазмы тлеющего разряда с ПТФЭ.: Изучение свойств плазмомодифицированных материалов.: Дис. на соиск. уч.ст.канд. физ.-мат. наук. -М.: 1984.-144 с.
16. *Евдокимова Н.В.* Метод активации тлеющим разрядом фторлоновых пленочных материалов. (в книге Новое в переработке и применение фторпласта и пентапласта)-Л.: ОНПО «Пластополимер», 1976,97 с.
17. *Жаров В.А., Горелова О.Н.* Влияние обработки поверхности полимеров тлеющим разрядом и другими физическими методами на адгезию вакуумно осажденных пленок металлов. //Физика и химия обработки материалов. 1983, № 4, с.102-104. с.
18. *Ройх И.Л., Жаров В.А. Горелова О.Н.* Особенности осаждения вакуумноосажденных слоев к стеклу и ситаллу, обработанным тлеющим разрядом. // Электронная обработка материалов. 1976., №5, с.31-34.
19. *Owens D.K.* The mechanism of Corona and Ultraviolet Light - Induced self - Adhesion of Poly (ethylene Terephthalate) Film. J. Applied Polymer Science. v.19, №12, 1975, p.3315-3326.
20. *Багиров М.А., Малин В.П.* Электрическое старение полимерных диэлектриков.- Баку: Азернешр, 1987.-208 с.

21. Баблюк Е.Г., Перепелкин А.Н., Губкин А.Н. Влияние коронного разряда на свойства поверхности ПЭТФ-пленки. Пластические массы, 1978, №6 с.41-42.
22. Kim C.Y., Evans J., Goring D.A. Corona – Induced Autohesion of polyethylene. J. Applied Polymer Science. V.15, №6, 1971, p.1365-1375.
23. Linda R. Die Corona–Behandlung von PE–Folien. Kunststoffe, v.69, №2, 1979. p.71.75.
24. Ставнищер И.И., Эйчес Л.П. Металлизация пластмасс термическим испарением в вакууме. Киев: Техника, 1970.-250с.
25. Марухин В.А., Слуцкер А.И., Ястребинский А.А. Исследование структуры ориентированного полиэтилентерефталата (лавсан) ФТТ, т.4, вып9. 1962. с.2534-2538.
26. Bear R.S. J. Long X-Ray diffraction spacings of collagen. J. American Chemical Society, v. 64.1942, p.727.
27. Hall C.B., Jakus M.A., Schmitt F.O. Electron microscope observations of collagen. J. American Chemical Society, v. 64.1942, p.1234.
28. Слуцкер А.И. Кристаллитная структура и механические свойства твердых тел. Автореферат диссертации на соиск. уч. степени. док. физ.-мат. наук. ФТИ им.А.Ф.Иоффе, Ленинград, 1968, 37с.
29. Ястребинский А.А. Структурная механика некоторых химических и природных волокон. Автореферат диссер. на соиск.. д.х.н. Ташкент, 1982. 39с.
30. Həşimov A.M., Kərimov Q.M., Qurbanov K.B., Dielektriklərdə yüksək vəziyyətlərin əmələ gəlməsi proseslərində struktur faktorunun əhəmiyyəti. //Az.MEA «Xəbərlər», fizika-riyaziyyat və texnika elmləri seriyası, Fizika və astronomiya, cild XXII, №2, 2002, s.46-49.
31. Абдуллаев Э.Д. Зарядовое состояние композиционных диэлектрических материалов, подвергнутых воздействию сильных электрических полей и разрядов. Диссерт. на соиск. канд. физ.-мат. наук. 1994,-Баку. Институт Физики АН Азерб. Рес., 124 с.
32. Курбанов К.Б., Шоюбов Н.З., Роль структурных особенностей аморфно-кристаллических полимеров в процессе их электризации. //Электронная обработка материалов. №6, 2000, с.47-49.

## **АНАЛИЗ ПРОЦЕССОВ, ПРОИСХОДЯЩИХ НА ПОВЕРХНОСТИ ДИЭЛЕКТРИЧЕСКИХ МАТЕРИАЛОВ, ПОДВЕРГНУТЫХ ВОЗДЕЙСТВИЮ ЭЛЕКТРИЧЕСКИХ РАЗРЯДОВ**

**ГУРБАНОВ К.Б.**

В статье проведен анализ физических процессов, реализующихся на поверхности полимерных пленок. Рассмотрены вопросы, связанные с модификацией материалов с использованием действий электрических разрядов. Проведен анализ интерпретации некоторых свойств полимерных диэлектриков.

## **ANALYSIS OF THE PROCESSES OCCURRING ON THE SURFACE OF DIELECTRIC MATERIALS SUBJECTED TO ACTION OF ELECTRIC DISCHARGES**

**GURBANOV K.B.**

An analysis of the physical processes realizing on the surface of polymeric films is carried out. The problems related to materials modification by using of electric discharges actions are considered. An interpretation analysis of some properties of polymeric dielectrics is carried out.